



Dilek YÜKSEL

POMPEYİ SEVƏRKƏN

– Mən Pompeyəm! Saçlarında buğda zəmiləri yetişdirən, gözlərində zeytunlara ruh verən, sinəsinin bərəkətiylə tanrılarla ölümsüzlük içirən,..

– Mən Pompeyəm! Bədəninin qoxusunda çıçəklər açdırın, ətəklərini yuyan dənizə sahil olan atəşli, gənc qadın.

– Mən Pompeyəm! Bədənidə sədaqət ilə xəyanətin birlikdə nəfəs aldığı şəhər, sevdalı olduğu dağın yamacında sonsuzluğa getmək istəyən gözəllər gözəli.

– Və mən Pompeyəm! Min illərdir üzərimi örtən lənətlənmiş külün arxasından sənə səslənirəm...

– Ürəyin oxuduqlarına dözə bilirmi?

Rahib Vita bütün gecəni keçirtdiyi yuxusluqdan sonra Jupiter məbədinin ortasında dolaşındı. Aylarla sürən yer sarsıntıları yuxusuz gecələrinin gözətçisiydi. Ayində eləyəcəyi duanı təkrarlayıb əzbərləyərkən küləyin gətirdiyi bənzərsiz qoxunu hiss elədi və sütuların arxasından gələn qadın bılərziklərinin səsinə qulaq verdi. Gələn məbədin ən gözəl rahibəsi kimi tanınan Maximadan başqası deyildi. Bütün gözəlliklər onda qərar tapdığı üçün tanrılar ona bu adı vermiş olmalıydılar.

Məbəd eyni zamanda müqəddəs rahibələrin də yaşadığı yerdi. Romalıların inancına

görə, rahibələrlə birlikdə ola bilən kişilər yarı-tanrı sifətini alırdılar. Hər gün yüzlərlə kişi məbədin pilləkənlərinə hədiyyələr qoyur, rahib Vitanı qızıllara qərq edirdi.

– Axşam meydanda keçiriləcək ayində olacağıq. Yupiter də belə istərdi.

– ...

– Rahib Vita, eşidirsinizmi?

– ...

– Biz də gələcəyik.

– ...

Maxima düz üç dəfə ona səsləndi. Rahib bu gözəlliklə nə zaman qarşılaşarsa, dili tutular, qulağı eşitməzdi. İndiyə qədər heç bir kişi onunla olmamışdı. Maximanı bütün kişilərə, hətta tanrıllara belə qısqanırdı. Düşündü: «Bir-dən bir kişini seçər və ya arzulardisa, onda neylərdi?»

Dəqiqələr sonra özünə gələndə:

– Rahibələrə gərk yox, məbəddə qalın, – dedi.

Ayində olmaması üçün deyilən bütün sözləri qulaqardına vuraraq geri döndü və getməyə başladı Maxima. Rahib arxasında baxaraq:

– Bu eşq məni haralara aparar? – deyə bildi.

Daş döşənmiş küçələrin üzərindən yüzlərcə kölgə meydana doğru axındı. Velovisə (Vulkanları və balıqları idarə edən bir Roma tanrısı) yalvararaq Vezuvini (Pompey şəhərini yer üzündən yox edən vulkan) qızdırın hər nə varsa, ondan şəfa istəyəcəkdir. Əvəzində isə möhtəşəm bir məbəd tikiləcəkdi.

Gecə yarısı meydannın da qəlbini ilə dolmuşdu, səbirsizliklə ayını gözləyirdilər. Ay bütün şəhəri maviyə boyayarkən vulkanın başından duman çıxmırıldı, ağızındaki köpükleri püskürtməz hala gəlmişdi. Təzyiqi də düşmüş olmaliydi ki, gün boyu sarsıntı olmadı.

Vita ilə müqəddəs rahibələr meydana yaxınlaşırırdılar. Rahibi, onun arxasında qırmızı, zərif paltarı, başında qırmızı çiçəklərdən hörülülmüş sədaqət tacı olan Maximanı görən hər kəs səbirsizliklə kənara baxaraq, aciz bir halda əyilir, ya da başını aşağı salaraq susur-

du. Ruhunu vulkanların tanrısi Velovisəmi vərəcəkdi? Eşq rənginə bürünmüştü. Başlarda maraq, meydanda ölüm səssizliyi dolaşarkən rahib Vita:

– Raziyam, yetər ki, heç bir insan toxunmasın, – deyərək mızıldandı.

Müqəddəs rahibələr özəl ayinlər vaxtı tanrıya bəxş olunduqlarına and içərdilərsə, kimsə onlara toxunmazdı. Andını pozmağa cəsarət edənlər isə tanrıllar tərəfindən cəzalandırılırdı.

İnsanlar pillələrə düzülərək gözləyirdilər. Pillələrdən tək-tək qalxan rahibələr ən sonda Vezuvini də içinə alan aypara şəklində düzülmüşdülər. Rahibələrin tam ortasında Maximanı görən Vita necə başlayacağını bilməzdən bir neçə addım atdı və özünü itirdi. Fikirləri əməllicə qarışmışdı, ayin duası eşq və şübhə içində əriyib gedirdi.

Maximanın nəfəsindən başqa səs, atlığı addımlardan başqa hərəkət yox idi. Qırmızı bir ipək yol kimi qıvrıla-qıvrıla Vezuviyə doğru getdi. Atlığı hər addım tanrıllar tərəfindən də izlənməliydi ki, ay, sadəcə olaraq, Maximanın yolunu işıqlandırırdı. Gecəyə aid olan bütün səslərlə birlikdə meh də kəsmişdi. Sanki Yupiter yer üzünə «Dur!» əmri vermişdi.

– Mən Pompeyəm! Qucağımı açdığını bu insanlar gecənin uğursuz səssizliyində Vezividən nə istəyir, eşqimin alovu indiyə qədər kimə zərər verdi? Bu üzdən tanrı Velovisi rəhatsız eləmək də hardan çıxdı?

Maxima Vezuvi ilə qarşı-qarşıya qalandı gözlənənin tam əksinə – əyilmədən, məğrur bir vəziyyətdə Vezuvinin ruhuna gözlərini di-kərək baxırdı.

– Mən, Müqəddəs Maxima, tanrıların tanrısi Yupiterə and olsun, bədənim və ruhum bundan sonra...

Meydandakı səssizliyin əksinə olaraq, rahibin ürəyində duyanı kar edəcək hayqırkı var idi.

– Mən, Müqəddəs Maxima, Tanrıım Yupiterə and olsun ki, bədənim və ruhum Velovisin ulu vulkanı Vezuviyə aiddir.

Ardından başındaki tacı götürərək yerə qoydu.

Adamların hay-küyü qonşu şəhərdə belə eşidilə bilərdi. Maxima hər cür inancı alt-üst edərək sədaqət tacını Vezuvinin ayaqlarının yanına qoymuşdu.

– Mən Pompeyəm! Xeyr, xeyr! Tanrılar tanrısı Jupiter, bunu qəbul eləmə, eləyə bilməzsən! O mənimdi, sadəcə, mənim, mənə aiddir.

Gecənin sona çatdığını xəbər verən al-qırımızı şəfəqlər göy üzünə yayılarkən çəşqinliq içində qalan xalq meydani tərk eləmədi. Vitanın qəlbini isə darmadağındı. Bu bəxşış qəbul edilərsə, Jupiter Vezuvinin ruhuna yaritanrı sıfəti verəcəkdi.

Vezuvi isə: «Olacaqları bilirdim, eyni ayində onunla birlikdə iştirak elədim» deyirmiş ki mi ağızından yüksələn duman və ardından da xəzif bir sarsıntı ilə olaylara daxil oldu. Adamlar bu sarsıntıdan sonra da meydani tərk eləmədi.

Vaxt keçdikcə göy üzü eşqə səs verirmiş kimi qırmızıya boyandı.

Maxima şəhərdə zəlzələlərin başladığı ilk andan etibarən Jupiterə yalvarır, vulkanı dayandırmasını istəyirdi. Belə bir gecədən sonra yuxusunda vulkanın bədənləşmiş hali ilə danışdı. Vezuvi ona olan sevgisini, həsrətlə ürəyinin necə çırpınmasını danışındı. Günlər keçdikcə yuxular da yetməz oldu. Birlikdə olmaq, sevginin bütün həzlərini birlikdə yaşamaq istəyirdilər. Gecələr uzun sürən yalvarişlarından sonra tanrı Amor ayın gecəsi istədiklərini qəbul elədi.

– Mən Pompeyəm! Xəyanətin ən böyüyü ilə qarşılaşdım, sinəm dəfələrlə bıçaqlandı, bəs eləmədi, xalqım da kürəyimdən vurdu. Mənsə, sadəcə, sevdim... Kimləsə paylaşmadım, içinciñ, səssiz-səssiz sevdim... Bədənimdə yaşıyan bu can içində yaşıtdığı nə varsa, birlikdə son halına qovuşmalı və yerin yeddi qat dibinə gömülülməlidir.

Ayın gecəsinin ardından Maxima və Vezuvi günlərlə eşq sərxoşluğu yaşıyır, bütün şəhər də buna şahidlik eləyirdi.

Rahib Vita isə olanları qəbul eləmirdi. Vitanın içini gəmirən, şüurunu zəhərləyən bu durum ruhunu da qaranlıq hala gətirmişdi.

O gün günortadan sonra Vezuvini məbəddən çıxarkən gördü. Maximanın otağına getdi, ağılı başında deyildi. Hirslə arxadan qucaqladı. Qarşılıq görməyincə canavara döndü, qaçmasına imkan vermədən yerə yıldı. Bütün çaba və hayqırıtlarına rəğmən, boğaraq öldürdü.

Eyni anda Vezuvi indiyə qədər heç eşidilmiş bir səslə hayqırıldı. Ardından vulkan püşkürdü. Yerin altı üstünə gəldi. Sanki vulkan ayağa qalxmışdı, gurultu ilə yeriyirdi. Adamlar qaçmağa yer tapa bilmirdilər. Qayıqlarla dənizə çıxa bilənlər yüksək dalğaların zərbəsiylə alovlu lavaların axdığı şəhərə doğru sürüklənirdi. Vulkanın saatlarla davam eləyən qəzəbinin ardınca sağ qalanlar da qazdan zəhərlənərək öldülər. Zəlzələdən sonra böyük, kiçik minlərcə alov topu kilometrlərlə uzaqlara yağdı. Quduz olmuş ağızından çıxan küllər üç gün sonra şəhəri yer üzündən sildi.

– Mən Pompeyəm! Duamı qəbul eləyən Tanrı Orsusə and olsun! Ürəyim Vezuvini bağışlayana qədər həm özümü, həm də sirrimi minlərcə il qoruyub saxlayacağam.

– Və mən Pompeyəm! Səndən yenidən soruşturam, tək günahım sevməkdirmi?

(1) Pompey şəhəri eramızın 79-cu ilində Vezuvi vulkanının güclü püşkürməsi nəticəsində sakinləri ilə birlikdə külün və lavanın altında qalıb məhv olmuşdur. 1713-cü ildə təsadüfən bu şəhərin qalıqları aşkar edilmiş və arxeoloqlar tərəfindən şəhər, demək olar ki, qalın vulkan külündən tamamilə təmizlənmişdir. Zəhərli qaz və isti külün təsiri ilə məhv olmuş canlıların qalıqları indiyədək qalmaqdadır. Hazırda Pompey şəhəri açıq hava altında qədim dövrün muzeyinə çevrilmişdir.

Çevirən: Aslan Quliyev